

## RAMİZ QASIMOV

### CƏLİL MƏMMƏDQULUZADƏ REALİZMİNİN POETİKASINDAKI BƏZİ OBRAZLARIN BƏDİİ-ESTETİK XÜSUSİYYƏTLƏRİ HAQQINDA

Məqalədə Azərbaycan tənqidinin realizminin banisi Cəlil Məmmədquluzadənin yaradıcılığında yer almış xarakterlər və metaforik obrazlardan bəhs olunur. Qeyd edilir ki, bu cür obrazlar tənqidini realist əsərlərdə xüsusi bədii-estetik mənə daşıyır. Azərbaycan tənqidinin poetikasında bədii dil xüsusi struktural, ideya-estetik əhəmiyyət kəsb etmişdir. Məcazi və simvolik əhəmiyyət kəsh edən bədii obrazların yaradılması da əhəmiyyətli idi. Görkəmli tənqidini realist əsərlər ustası C. Məmmədquluzadə çox maraqlı obrazlar yaratmışdır. "Danabaş kəndinin əhvalatları" əsərində uzunqulaq, dəyənək, digər əsərlərində yer alan şallaq, "Usta Zeynal" əsərindəki axur, "Yan tütəyi" əsərindəki yan tütəyi, "Xanın təsbehi" əsərindəki təsbeh, "Iranda hürriyyət" əsərində qarpız, "Şeytana cavab" felyetonunda şeytan və başqaları metaforik-simvolik obrazlar etibarilə çox orijinaldır. Bu obrazların hər birinin də daşıdığı xüsusi mənə yükü, bədii-estetik məqsədi və mahiyyəti var.

**Açar sözlər:** Cəlil Məmmədquluzadə, poetika, tənqid, realizm, metaforik obrazlar.

Məlum olduğu kimi, tənqidini realizmin poetikasında başqa ədəbi cərəyanlardan fərqli olaraq bədii əsərin strukturuna özünəməxsus yanaşma və həssas münasibət mövcud olmuşdur. Romantizmdən fərqli olaraq tənqidini realizm bədii əsərin struktur və detallarına həssaslıqla yanaşır, konkret məqsəd və ideya üçün mənə yükü verir. Bədii əsərə ideoloji-tərbiyəvi tezisdən yanaşan tənqidini realistlər üçün əsərin hər bir hissəsi bədii-estetik əhəmiyyət daşıyır. Vaxtilə Cəlil Məmmədquluzadə özü də bu barədə bəhs edərkən yazırı ki: "Amma biz bilmirik ki, o bir para mətləbləri yazmasaq, dəxi biz nə yazaq?! Hər yazılıçının bir mətləbi var, yoxsa bu işlər bihudə deyil..." [7, s. 511]. Çünkü milli azadlıq və oyanış illərində xalqı oyanışa dəvət edən Cəlil Məmmədquluzadə "müasir ədəbiyyatı da eyni istiqamətdə inkişaf etdirməyi, ona inqilabi-demokratik məzmun verməyi irəli sürür və ədəbiyyatın ideyalılığı məsələsini bu mövqedən həll edirdi" [10, s. 176]. İnsanların oyanışı, haqq-hüquq bərabərliyinə sahib olması, əsrin tələblərinə uyğun inkişaf xüsusiyyətlərinə, elmə, maarifə sahiblənməsi və s. uğrunda tənqidini realizm mücadilə aparırdı və bədii ədəbiyyatı da öz mübarizə vasitəsinə çevirirdi.

Tənqidini realizm "ədəbiyyata ...həyatdan, müəyyən təbəqənin həyatından, məişətindən, canlı insan, tip və obrazlarının içərisində çıxıb yüksəlir..." [9, s. 163]. Tənqidini realizmin poetikasında, bədii əsərlərin strukturunda müxtəlif tipikləşdirilmiş, simvolik, hətta metaforik obrazlardan istifadə edilməsi geniş hal alan bir məsələ idi. Tənqidini realist əsərlərdə nəinki insan obrazları, mükəmməl xarakterlər yaradılır, həmçinin tarixi, lokal şəraiti daha konkret və canlı təsvir üçün həyat və məişət şəraiti, konkret əşyalar təsvir edilir, ictimai mühitin konkret vəziyyətini təsvir etməyə imkan verən tənqid-simvolik və metaforik obrazlar yer alındı. Bu məsələdə tənqidini realizmin banisi və bayraqdarı Cəlil Məmmədquluzadənin özünəməxsus və daha kamil yaradıcılıq tərzi var idi. Bəzi mənbələrdə yer aldığı və həmçinin bizim tədqiqatlarımıza görə, böyük ədibin "Danabaş kəndinin əhvalatları" povestində uzunqulaq, dəyənək, o cümlədən bir sıra pyes və əsərlərində yer alan şallaq, "Xanın təsbehi" əsərində təsbeh, "Yan tütəyi" əsərində yan tütəyi, "Anamın kitabı" əsərində kitab, "Iranda hürriyyət" əsərində Pərinisənin yuxusu və orada yer alan qarpız, "Qurbanəli bəy" hekayəsində at axuru, "Poçt qutusu"nda poçt qutusu və b. özünün fikir-mənə ifadəliliyi baxımından olduqca böyük əhə-

miyyət kəsb edir. Bu mənada tənqidi realizm məhz onunla fərqlənir və səciyyələnirdi ki, xüsusilə Azərbaycan tənqidi realistləri məhz milli oyanış dövrü kimi səciyyələndirilən bir mərhələdə xalqın milli oyanışı və inkişafı naminə bədii əsərlər qarşısında ciddi tələblər qoyur, əsərdən yüksək ideyalılıq, konkret məqsədlər tələb edirdilər. Tənqidi realistlər üçün “mövcud quruluşu dəyişmək, xalqı milli istiqlala çatdırmaq əsas strateji məqsəd idi” [1, s. 264]. Bu mənada Azərbaycan tənqidi realizmində bədii əsərin strukturunu, detalları, dili və sairəyə həssas və ciddi yanaşma mövcud idi. Bu baxımdan əsərdə bədii dil, o cümlədən cümlə sintaksisi, leksik-semantik tərkib olduqca əhəmiyyətli rol oynayır, hətta əsərdəki bir sıra əşya obrazları və hadisələrə də bədii-estetik don, əhəmiyyət geydirirdilər. Tənqidi realist əsərlərdə obrazlar və ya bədii detallar adından tutmuş mahiyyətinə qədər ciddi tənqidi mahiyyət kəsb edir, əsərin ideya-fikir qaynağına güc qatırıldı. Fikrimizcə, tənqidi realist əsərlərdə rast gəldiyimiz uzunqulaq, dəyənək, şallaq, təsbeh, yantütəyi, Danabaş kəndi, Veyilabad və b. bədii detallar ciddi ədəbi-estetik səciyyə qazanırdı. Mirzə Cəlil bu kimi detallarla təkcə mövcud inzibati-siyasi sistemin tarixi taleyinin həll olunma zamanını deyil, həm də artıq çoxdan yolunu azmış, xalq kütləsini ən mənfur köləliyə və istismara məcbur edən, bu azmiş kimi özü də olmazın alçaqlıqlara əl atan, insanları inamından sui-istifadə edib onları müxtəlif “pul tələsinə” salan dini-şəri idarə üsulu və ruhani hakimiyyətinin tarixi taleyinin həll olunma zamanını da elan edirdi. Çünkü bu hadisələrdə hər iki ictimai təsisatın iç üzü ifşa olunaraq tənqid olunurdu. Ədib ən incə detallarla hər bir məmuru və yardımçı əşyani ictimai müəssisənin, diktatura şəraiti, zorakı idarəcilik və cəhalət mühitinin simvoluna çevirir və tənqid atəşinə tuturdu. Ədibin böyük ustalıqla təsvir etdiyi Qazi obrazı da belə obrazlardan biri idi. “Danabaş kəndinin əhvalatları” povestindəki Qazi obrazı öz səciyyəsilə diqqəti cəlb edir. Çünkü tənqidi realistlər avam, sadə insanların geridə, köləlik və hər cür əsarət içərisində qalmalarının səbəblərinə xüsusi həssaslıqla yanaşırıdılardı. Din xadimləri və şəriət idarəciliyi bu mənəvi əsarətin ən ağır səbəbi kimi təqdim edildirdi. Dini-şəri əyinti və idarəcilikdəki nöqsanları təsvir və təqdim etmək, yazıçı məqsədini ifadə etmək baxımından Qazi obrazı böyük məna kəsb edirdi. Fikrimizcə, görkəmli ədib Qazi obrazının təsvirinə xüsusi yanaşma və məqsəd göstərərək onun təsvirindən tutmuş davranışına qədər böyük tənqidi məna vermişdir: “Bir az keçdi, bir qoca kişi beli bükülmüş haman dar yoldan çıxıb sol əli cibində və sağ əli gözlərinin üstə...” [6, s. 54]. Göründüyü kimi, ədibin təsviri olduqca maraqlı təsir bağışlayır və hər işarəsində bir mətnaltı məna, bir eyham yer alır. Fikrimizcə, “beli bükülmüş” ifadəsindən anlamaq olar ki, qoca Şərqi monolit həyat tərzi içərisində çürütmüş, öz ehkam və doğmaları ilə fərdi düşüncə və şüurları məhv etmiş din və şəriətin hökmranlığının sütunlarının yıxılmasına, artıq vaxtının keçməsinə olan bir işarə və eyham kəsb edir. Bu obraz Allaha lənət qazandırılan bir dövrdə dini-şəri idarəciliyin ölüm fərmanının elan olunması mənasını ifadə edir. Qazının “sol əlinin cibində olması” “pulunu ver, nə istəyirsən eləyim” xarakterinə malik olmasını işarələndirir. Əlin cibdə olması dövrə uyğun olaraq rüşvətxorluq və pulgirliyə nişanədir ki, qazının vərdiş olunmuş davranışına çevrilib və ədib də məhz bunu təqdim etmək məqsədi daşıyır. “Sağ əli gözünün üstə” olması isə qazının hər cür işi görməyə, istənilən təklifi qəbul etməyə hazır olduğuna, xidmətkar və “üzüyolalığa” sahib olmasına eyhamdır. Bu davranışlar bir vərdiş olaraq qazının simasında verilməklə onun xarakteri - necə adam, necə din xadimi olması haqqında kifayət qədər tanışlıq məlumatı verir ki, buna da ədib böyük ustalıqla nail ola bilib. Boşuna deyil ki, Xudayar da onun haqqında “pəs görükən budur ki, qazı lotudu və yaxşı adamdı. Görükür ki, dərdmənddi” [6, s. 85], - deyə təsdiq verir və bütün bunlar qazının

timsalında şəriət qismində haqq müdafiəçisi və Allah adamının hansı əmələ sahib olmasının təəssüratını yaratmağa kifayət edir. Doğrudan da, Qazi ilə Xudayar şəriətlə inzibatlılığın timsalında “az-az ittifaq düşən” çətin işlərin həlli yolunda maraqlar və tamahlar çərçivəsində işbirliyinə girirlər. Çünkü Qazi ağa elə bir “lotu adamdı” ki, şəriəti barmağına dolamaqda aciz deyil. Qazi ağa həm də yüksək peşə hissiyyatı ilə “Xeymənin altındakı nədir, qadan alım” [I c., s. 54] deyəndə, anlaşıılır ki, “çox dərdmənd və arif adamdı” [I c., s. 85]. O, yaxşı bilir ki, onun qapısını döyən hər kəs hər halda “ittifaq düşən” bir iş üçün gəlibdir, özü də əliboş – şirinliksiz gəlməyibdir, ona görə də xeymənin altı dikdirə, altında bir şey var deməkdir. “Qazının otağı yekə, uca və ağa otaqdi. Bir otağın otuz yeddi taxça və tağı var və heç birisi də boş deyil” [I c., s. 54], – deyən ədib bu cür “arif və aqil” olan Qazının hansı yolla var-dövlət sahibi olmasının səbəblərini göstərmüşdür. Qazi ilə Xudayar katdanın “alçaq səslə” danışmasını ədib bir ədəbi-bədii detal olaraq xalqın başının üstündən, daldada qanını soran iki sosial müəssisənin gizli vədləşməsinin ifşa detalı kimi təqdim edir. Qeyd edilən kimi, xalqdan uzaq, daldalarda əyri, yalan, xain sövdələşmələri təqdim edən ədib bu tiplərin iyrənc içlərini də açıb tökmüş, xüsusilə, xalqın inam bəslədiyi dini təsisat nümayəndələrinin lənətə gəlmış əməllərini açıq göstərməklə oyanış siqnalı vermək istəmişdir. Xudayarla Qazının daldada alçaq səslə sövdələşməsini görkəmli ədib onların xalqdan uzaq, gizlin şəkildə xalqa qurulan xain, alçaq niyyətinin, işbirliyi və xəyanətinin göstəricisi kimi təqdim etmişdir. Qazının bu detaldakı ikinci vəziyyəti də elə bil bu sırrın məxfi qalmasına bir işarədir. Bu iki “mikrob” bütün Dana-başdakı faciələri yaradan “parazit” və “həşəratlar” kimi təqdim edilmişdir. Ədib özünün bir çox felyetonlarında belə qazi, din xadimi obrazları yaratmışdır.

Böyük ustad C.Məmmədquluzadənin bədii yaradıcılığında müşahidə etdiyimiz və öz mahiyyəti, məna yükü ilə diqqətimizi cəlb edən metaforik-məcazi obrazlar sistemində yer alan ən vacib detallardan biri, fikrimizcə, uzunqulaqdır. “Əhvalatlar”ın poetikasına nəzər salan prof. K.Əliyev haqlı olaraq yazırı: ““...Əhvalatlar”ın bədii mətni ilə cəmiyyət və gerçəklik, eyni zamanda mətn daxili struktur vahidlər arasında gözlənilməz və gözə Görünməz harmoniya var. Əsərdə mövcud cəmiyyətin eybəcərliklərini göstərmək, insan taleyinin gizli tərəflərini aşkara çıxarmaq, əzab və işgəncənin qurtaracağını səbirlə gözləmək, haqq və ədalətin intizarında olmaq, eyni zamanda mətnin zəncirvari əlaqələrini təmin etmək, mətnin ifadə mənzərəsi ilə fikir və ideya arasındaki incə bağları qurmaq – hər şey, hər şey eşşəkdən və eşşəkla başlayır” [5]. Əsərdə “eşşəyinitməkliyi” süjetinin də vacib, başlıca əhəmiyyət kəsb etməsi dəfələrlə qeyd edilmişdir [2; 3]. Bir çox tədqiqatlarda [11; 13] gördükümüz kimi, uzunqulaq və ya eşşək obrazı klassik Azərbaycan və ümumən Şərqi ədəbiyyatında, xüsusilə folklorumuzda və başlıca olaraq lətifə yaradıcılığında xüsusi bir məna yükü ilə yer almışdır. Bu mənbələrdə uzunqulaq bir obraz olaraq bədii-estetik cəhətdən “müdriklik, səbir” mənalarını ifadə etmişdir. Molla Nəsrəddin lətifələrində də baş qəhrəman xalq müdriki Molla Nəsrəddinin bəzi hallarda müdrikliyi, bəzi hallarda avamlığı mənalandıran uzunqulağı hər zaman ona yoldaşlıq etmişdir. Maraqlıdır ki, lətifələrdə Molla Nəsrəddin hər zaman sevimli heyvani eşşəyin üzərində də tərs oturmaqla simvollaşmışdır. Əlbəttə, bunun da ciddi tənqidi düşüncə ifadə edən mənası mövcuddur. Bu obraz sonrakı dönenlərdə daha çox tənqidi realizmin poetikasında rast gəlinmiş və fikrimizcə, səbri, təvəkkülü, avamlığı və köhnəliyi, daha çox isə kələliyi mənalandırmışdır. “Danabaş kəndinin əhvalatları” əsərinin ilk variantında “Eşşəyinitməkliyi” də əslində, bizim fikrimizcə, bu cəhətdən xüsusi bədii-estetik məna, məzmun kəsb etmişdir. Çünkü əsərdə zülm və sitəm etibarilə fərqli bir məkan təşkil edən Dana-başda Məhəmmədhəsən əmi kimi kişilər səbir və təvəkküllə davranır, hər cür zülm, zoraklıq başda

və fərmayışə boyun əyirlər. Əsərdə başlıca məqsəd Məhəmmədhəsən əmi kimi xalqın və mübarizənin hərəkətverici qüvvəsi olaraq təsvir tapan “kiçik” adamın səbir və təvəkküldən yaxa qurtararaq ictimai fəallığa gəlməsi və şəxsiyyətini, haqq və hüququnu tapması məqsədi, idealı yer alıb. Məhəmmədhəsən əmi isə həm eşşeyininitməsi və tapılması hadisəsini, həm də ciyərparası – oğlu Əhmədin və həyat yoldaşı İzzətin ölümünü Allahın işi qəbul edərək yenə də səbir və təvəkküllə həyatına davam edir.

Böyük ədibin əsərlərində yer alan və xüsusi tənqid-simvolik məna ifadə edən metaforik obrazlar arasında təsbeh də yer alır (“Xanın təsbehi”). O təsbeh ki, Nəzərəli xanın təsbehi idi, bu təsbeh o təsbeh idi ki, “... iki il bundan qabaq xanın fərmayışinə ağ olan dəyirmançı Meh-dini ... qayadan dərəyə elə tulladı ki, uşaqları heç ölüsünü də tapmadılar. Bu haman təsbehdir ki, Orucəlinin evini yandırdı, uşaqlarını çölə dağıdı” [6, s. 235]. Zülmün, zorbazorluğun, hakim idarəciliyin simvolu olaraq çıxış edən metaforik obrazlardan biri kimi dəyənək və şallaqdan sonra təsbeh gəlir. “Pəri arvad astanada ağızını yaşmaqla büküb dəxi dinməz-söyləməz qulaq asırdı” [6, s. 235]. Beləliklə də, Pəri arvad istibdad zülmünün nələr törətməyə qabil olduğunu təxmin edərək öz inadını qırmış, “Allahın tələb etdiyi yol ilə” Mirzə Sadiq Münşinin təklifini qəbul etmək məcburiyyətində qalmışdı. Allahdan başqa bir kimsənəsi olmayan Pəri arvad ayaq altında əzilib canını tapşırmaqdan, rüsvay-caiz olmaqdan, uşaqlarını başsız qoymaqdan qorxmuşdu. Namusu, könlü istəməsə də, siğə edilməyə məcbur edilmişdi. Bu mənada, fikrimizcə, görkəmli ədib təsbehə də diktatura və zülmün simvolik obrazı olaraq yanaşmışdır.

İdarəcilikdəki özbaşinalıqları, kef havasını eyham edən obrazlar arasında yan tütəyi də (“Yan tütəyi”) vardır. Diktaturanı və məmur özbaşinalığını göstərmək baxımından bu əsərin və bu obrazın özünəməxsus əhəmiyyəti var. Yenicə yan tütəyi calmağı öyrənən bir məmuran – Mirzə Abbasın səhvi, kefi üzündən yaranan yanlışlıq zorbazor idarəciliyin qəti qərarı olaraq yerli məmurlar və camaat tərəfindən yerinə gətirələrək böyük bir tənqid gülüş ortaya çıxarır. Rus kazaklarına yerlərini dəyişmək üçün 54 ədəd araba lazımlığı halda fikri yan tütəyi yanında qalan dilmancı Mirzə Abbasın səhvindən məktubda araba əvəzinə yan tütəyi yazılaraq gülüş və kədər birgəliyilə faciəvi nəticə ortaya çıxarır. Gərməcataq kəndinin camaatı da elə bu məmur kefinin üzündən “yan tütəyi” axtarmaq dərdinə mübtəla edilmiş, heç nədən zülm çəkməli olmuşdu. Bu baxımdan, fikrimizcə, yan tütəyi adı və mahiyyəti etibarilə diktatura şəraitində idarəcilikdəki özbaşinalığı ifadə etmək baxımından uğurla seçilmişdir.

Cəlil Məmmədquluzadənin məharətlə yaratdığı obrazlardan biri də mifoloji mahiyyətə dayanan, amma realizmlə səciyyələnən şeytan obrazıdır. Ümumiyyətlə, bu obraz müxtəlif plandan – həm romantik, həm realistik, həm də simvolizm etibarilə müxtəlif yazıçı və dramaturqların əsərlərində yaradılmışdır. Xüsusilə, XX əsrin əvvəlləri ziddiyyətli, qanlı-qadali, mürəkkəb ictimai-tarixi şərait üçün belə obrazın yer alması bədii-estetik etibarilə təbii idi. Bu obraza ilk müraciət edənlərdən biri də Cəlil Məmmədquluzadə olmuşdur. Böyük ədibin bir neçə əsərində şeytana müraciət ön planda dayanır. Həm də bəzi əsərlər sırf şeytana müraciət üzərində qurulmuşdur. Belə əsərlərdən biri “Şeytana cavab” felyetonudur ki, burada şeytan zülmün və sitəmə rəvac verən qüvvələrin ümumiləşmiş obrazı olaraq təqdim edilmişdir. Zeynəb arvadın qardaşı ilə birgə falaqqə altında qəddarlıqla döyülməsi “Allahın mömün bəndələrinin” əllərindəki güc və hakimiyyətin sui-istifadəsi faktı kimi xüsusi məqsədlə eks olunmuşdur. Ədib Zeynəb arvadın zülmünü belə əsaslandırır: “Yadındadırımı (Şeytana müraciət edilir – R,Q,) bir dəfə Rəştin hakimi “Lotu Mehdi” gildə qonaq idi, adam göndərib Zeynəb adlı bir dul övrəti gətirdilər, sonra bu övrətin qardaşı da gəldi, sonra genə bir neçə

övrət gəldi, axırı bilmirəm noldu” [7, s. 102]. Ədibin təsvirindən, mətləbi ifadə məntiqindən və qələm ustalığından anlamamaq mümkün deyil ki, dul Zeynəb arvadın və digər qadınların Lotu Mehdigilə çağırılması ədibin həmişə kəskin tənqid etdiyi, əxlaqsızlıq kimi dəyərləndirdiyi sərf “siğə” məsələsilə bağlı idi. Ədibin lotu adlandırdığı Mehdi də, Rəşt hakimi də lotluğun tipik obrazı olan Şeyx Nəsrullahdan geri qalmayan obrazlardır. Biz ədibin, demək olar, bütün yaradıcılığında “siğə” məsələsilə insanların “başını piyləyib” özləri üçün şəhvət öldürən pozğun, namus, irz, din düşməni şəriət və əxlaq pozğunlarının iyrənc əməllərilə tanış oluruq. İstər “Ölülər”, istərsə də “Dəli yiğincəgi”, “Ər” əsərlərində şəriəti əxlaqsızlığa çevirən, dini qaydaları şəhvani mənafə ilə əyən belə çoxsaylı şəriət-din xadimləri obrazları ilə tanış oluruq. Əsərdə zülmkara boyun əyməyən namus və irz mücəssəməsi Zeynəb arvadın çəkdiyi zülm də ifadə edilmişdir: “...orası yadimdadır ki, Zeynəb övrəti və qardaşı Kərbəlayı Novruzu molların həyətində yixdilar yerə və bacı ilə qardaşın ayaqlarının qoydular falaqqaya, yaziq övrətin çılpaq qıçlarına boynuyoğun kişilər yaşı şivkələrlə çırpırdılar, molla və hakimi-vilayət durub tamaşa edirdilər və gülürdülər və sən də gülürdün, şeytan qardaş” [7, s. 102]. Bu mənada taleləri bir-birinə oxşayan Zeynəb, Pəri kimi dul qadınların çəkdikləri zülm və yaşıdlıları faciələr timsalında ədibin məhkəmə qurub zəmanəni, bilavasitə bu faciələrə səbəb olan əmmaməli lotuları və qarnıyoğun, zirrama hakimləri ittihəm etdiyinin şahidi oluruq. Buna görə də böyük ədib Şərq aləminin qadın azadlığı problemlərini “Mənim köhnə dərdim” deyə ümumiləşdirmişdi.

Böyük ustadın məşhur “İranda hürriyyət” əsərində Pərinisənin yuxusuna məhz qarpızın girməsi də, fikrimizcə, heç bədii təsadüf deyildi. Bizim fikrimizcə, burda müəllif özünəməxsus məqsəd daşıyır. Əlbəttə, müəllif gözəl bilirdi ki, hürriyyət və azadlıq mücadiləçilərinə gülçiçek dəstəsi deyil, şah rejiminin qılınc-güllə dəstəsi tuş gəlməlidir. Məhz bu səbəblər üzündən ədib Pərinisənin yuxusuna siyasi məna verməyi də bədii məqsəd olaraq həyata keçirmiş, o zamankı dövrdə hürriyyət sevdasına düşən azərbaycanlı balalarının şah rejimi tərəfindən necə sərt və gücləndirilmiş nəzarət edilməsinə diqqət çəkmişdir. Fikrimizcə, qarpız sirdir və bu sərr hürriyyət, azadlıq, inqilab sırıdır. Məhəmmədəli necə ki Ərəblərdəki arvadına yalanını gizlətmək qəsdindən elədiyi yanlışın əvəzində evinin içində bombanın partlamasını haqq etmişdi, İran şah rejimi də o vaxtacan avam həmşəriləri – azərbaycanlıları aldada-aldada, nəhayət, cana yiğilmiş insanların etiraz bombasının partlamasına, azərbaycanlılara qarşı müstəmləkə sirrinin qarpız kimi dağılmasına yol verməli olmuşdu. Bizcə, belə bədii məqsədin məhz belə bədii detalla əsərdə təsvirini tapması tam bədii uyğunluq və mümkünlik idi. Müəllifin də hekayənin sonunu dava-mərəkənin başlaması ilə bitirib “dəxi bilmirəm mərəkənin axırı hara çatdı” [6, s. 166] kimi eyhamla bitirməsi bu inqilabin şiddetini və şah rejiminin bu inqilabin əlində aciz, çarəsiz qalmasına və hələ həllini tapmamış, sona yetməmiş bir savaş, mübarizə olayı olmasına işarəsi idi.

Böyük realist, tənqidi realizmin qüdrətli nümayəndəsi Cəlil Məmmədquluzadənin əsərlərində ideya-bədii ruha açar rolu oynayan obrazların hər birinin özünəməxsus məna yükü və estetik mahiyyəti var. Fikrimizcə, yeni elmi-texniki inkişaf əsrinin tələblərini, milli birlik, həmrəylik və ümumdünya kontekstində bərabərleşmə ideyası çərçivəsində poçt qutusu rabitə, anlaşma mənasını, “Usta Zeynal” əsərində küpə milli dəyərlər və düşüncə sisteminin boxçası [12], “Qurbanəli bəy” hekayəsində at axuru, Mehman Qaraxanoğlunun da doğru izah verdiyi kimi [4], məzar, qəbir kimi və sair anlaşıla, izah edilə bilər. Dəyənək, şallaq Xudayar bəy, Pirverdi kimi zalim məmurların əlində güc və hakimiyyətin simvolu kimi təzahür tapır və

professor Y.Qarayev haqlı olaraq dəyənəyi zülm yolu ilə kütləni idarə etdiyinə görə “dirijor çubuğu”, deyə adlandırılmışdır [2].

Bütün bunlar bir daha göstərir ki, qüdrətli tənqid realist sənətkar C.Məmmədquluzadənin yaradıcılığı timsalında tənqid realizmdə hər bir bədii detal və vasitənin özünəməxsus bədii-estetik məzmunu, mahiyyəti və yeri vardır.

## ƏDƏBİYYAT

1. Həbibbəyli İ. Azərbaycan ədəbiyyatı dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri. Bakı: Elm, 2019, 452 s.
2. Qarayev Y. Realizm: sənət və həqiqət. Bakı: Elm, 1980, 260 s.
3. Qasımlı R. Cəlil Məmmədquluzadə yaradıcılığında “kiçik” adam obrazlarının ictimai-bədii funksiyası. Bakı: Elm və təhsil, 2012, 216 s.
4. Qaraxanoğlu M. Mirzə Cəlil yanğısı. Bakı: Mücrü, 2020, 268 s.
5. Əliyev K. Danabaş kəndinin əhvalatları povestinin poetikası. I məqalə. “Ədəbiyyat” qəz., 2019, 6 noyabr.
6. Məmmədquluzadə C. Əsərləri: 4 cilddə. I c., Bakı: Öndər nəşriyyat, 2004, 664 s.
7. Məmmədquluzadə C. Əsərləri: 4 cilddə. II c., Bakı: Öndər nəşriyyat, 2004, 584 s.
8. Məmmədquluzadə C. Əsərləri: 4 cilddə. IV c., Bakı: Öndər nəşriyyat, 2004, 472 s.
9. Nazim Ə. Cəlil Məmmədquluzadə və yaradıcılığı / Seçilmiş əsərləri. Bakı: Yaziçi, 1979, 374 s.
10. Talibzadə K. XX əsr Azərbaycan tənqid. Bakı: Azərb. SSR Elmlər Akademisi nəşriyyatı, 1966, 540 s.
11. Dirili Y. Eşək düşündüyüümüz qədər də mədəniyyətsiz deyil / <https://ekolojijurnal.wordpress.com/2020/04/10/essək-dusunuduyumuz-qədər-də-mədəniyyətsiz-deyil/>
12. Qasımov R. Usta Zeynalın usta suali / <https://strateq.az/edebiyyat/500403/usta-zeynalin-usta-suali.html>
13. Sadiq Ş. “Çoşşa”nın müdrikliyi / <http://shamilsadig.az/cossanin-mudrikliyi-kitab-yuklu-essək-əsəri-1/>

*AMEA Naxçıvan Bölmesi*  
E-mail: [ramizqasimli44@gmail.com](mailto:ramizqasimli44@gmail.com)

**Ramiz Qasimov**

### **ON THE ARTISTIC AND AESTHETIC FEATURES OF SOME IMAGES IN THE REALISM POETIC OF JALIL MAMMADGULUZADEH**

The paper discusses the characters and metaphorical images of Jalil Mammadguluzadeh, the founder of Azerbaijan's critical realism. It is noted that such images have a particular artistic and aesthetic meaning in critical realist works. The literary language has a unique structural, ideological, and aesthetic significance in Azerbaijan's poetics of critical realism. The creation of figurative and symbolic artistic images was also important. Prominent master of critical realist works J.Mammadguluzadeh created fascinating images. In "Stories of Danabash vil-

lage” there is a long-eared stick, a stick; in other works, there is a whip, in “Usta Zeynal” there is a stable, in “Yan tutayı” there is a side pipe, in “Khan’s rosary” there is a dream and a watermelon, in “Freedom in Iran”. The devil and others in the column are very original in terms of metaphorical-symbolic images. Each of these images has a special meaning, artistic and aesthetic purpose, and essence.

**Keywords:** *Jalil Mammadguluzadeh, poetics, critical realism, metaphorical images.*

**Рамиз Гасымов**

## **О ХУДОЖЕСТВЕННО-ЭСТЕТИЧЕСКИХ ОСОБЕННОСТЯХ НЕКОТОРЫХ ОБРАЗОВ В ПОЭТИКЕ РЕАЛИЗМА ДЖАЛИЛА МАМЕДГУЛУЗАДЕ**

В статье рассматриваются характеры и метафорические образы в творчестве основоположника критического реализма Азербайджана Джалиля Мамедгулузаде. Отмечается, что такие изображения имеют особую художественную и эстетическую ценность в произведениях критического реализма. В поэтике критического реализма литературный язык в Азербайджане имеет особое структурное, идеальное и эстетическое значение. Важной ценностью было также создание образных и символических художественных образов. Выдающийся мастер критического реализма Дж. Мамедгулузаде создавал очень интересные образы. В «Истории села Данабаш» – палка, в других произведениях – хлыст, в «Уста Зейнал» – конюшня, в «Ян Тутэй» – труба, арбуз в «Свобода в Иране», шайтан в фельетоне «Ответ шайтану» и другие очень оригинальны с точки зрения метафорически-символических образов. Каждое из этих изображений имеет особое художественно-эстетическое значение и сущность.

**Ключевые слова:** *Джалил Мамедгулузаде, поэтика, критический реализм, метафорические образы.*

*(Akademik İsa Həbibbəyli tərəfindən təqdim edilmişdir)*

**Daxilolma tarixi: İlkin variant 30.06.2021  
Son variant 07.07.2021**